

Azerbaycanda media sisteminin bugünkü inkişafı jurnalistikamızda formalaşmış, özünün informasiya siyasetini qəti şəkildə müəyyənələşdirmiş qəzetlərimizin tipoloji xarakteri haqqında söz deməyə şərait yaratmışdır. Qəzetlərimiz bu tipoloji sistemində müstəqil mətbuat orqanlarının sayı və sanbalı artmaqdadır.

Azerbaycan dövlətinin iradəsi və ölkə Prezidentinin mətbuat konsepsiyası müstəqil jurnalistikaya geridönmez bir yol açmışdır. Prezident İlham Əliyevin həle on iki il bundan əvvəl qətiyyətlə dediyi "Azerbaycanda sözün əsl mənasında müstəqil mətbuata, KIV-lərə böyük ehtiyac vardır. Əminəm ki, normal, hüquqi, demokratik dövlətin qurulması işində müstəqil KIV-lərin sox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır" taleyülü bir fikri bu illər ərzində özünü bir daha təsdiq etmiş və müstəqil, azad, plüralist fikrin ifadəsi üçün geniş məkan yaradmışdır. Azerbaycanda indi "525-ci qəzet", "Şəhər", "Ekspress", "Gündəlik Bakı", "Yeni Musavat" kimi müstəqilliyini heç nəyə qurban verməyən qəzetlər fealiyyətdədir.

### BELƏ BİR FƏALİYYƏT PROQRAMI İLƏ MEYDANA ÇIXMAQ ONA GÖRƏ VACİB İDİ Kİ...

Belə qəzetlər sırasında yaranışının 135 ilini qeyd etdiyimiz "Kaspi" qəzeti mühüm yer tutur. Yaradığı və sovet dövrüne qədər fəaliyyət göstərdi ilk çağlarında dəmir sənza basıqları altında olan bu qəzet, əlbəttə, daha çox imperiya siyasetinə xidmət etmişdir. Lakin bununla belə, Azerbaycanda populyar bir qəzet kimi rus dilində nəşr olunan "Kaspi"de H.Zərdabi, N.Vəzirov, M.Səhaftaxlı, Ə.Ağaoğlu, Ə.Haqverdiyev, N.Nərimanov, F.Köçəri və Azerbaycanın digər maarifçi ziyanlılarının iştirakı bu qəzətin ağır imperiya basıqları altında olsa belə, millətin özündəkine, inkişafına və hətta, formalaşmasına necə önem verdiyini də inkar etmək olmaz. "Kaspi"nin mehz bu keyfiyyəti, çətin şəraitdə belə millətin klassik ziyanlılarının da bu qəzətde fəaliyyəti ona yenidən qayitmayı, bu qəzətin qədir-qiyəmətini bilməyi şərtləndirdi və 1999-cu ilde "Kaspi" yeni bir tekanla yenidən meydana çıxdı. Qəzeti bu gün Azərbaycan elmi-ictimai mühitində azərbaycançılığı təbliğ və tədqiq edən, bədii və publisistik yaradıcılığı ilə bedii söz dönyümüzə özünəməsus yeri olan, xüsusi klassikaya, milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan maarifçilərimizə, onların həyat və yaradıcılığına yenidən qayıdış məqəminin yorulmaz təşkilatçısı Sona xanım Vəliyeva ayağa qaldırdı və onun təsisçisi ilə, "Kaspi" həyata yenidən vəsiqə aldı. "Kaspi"nin həyata yenidən qayıdışını şərtləndirən əsas faktorları təsisçi ilk nömrədəki program-məqaləsində belə ifadə edirdi:

"Bizim əsas məqsədimiz ne ucuu sensasiya yaratmaqla pul qazanmaq, ne kiminsə siyasi tribunasına çevrilmək (kursiv bizimdir - N.C., C.M.), kimlərləsə haqq-hesab çürütmək, ne de kimlərinə sıfarişlərinə həyata keçirməkdir. Biz sizinlə səmimi ünsiyyət qurmaq, Sizin düşüncələrinizi olduğu kimi, heç bir siyasi və şəxsi süzgəcən keçirmədən (kursiv bizimdir - N.C., C.M.) işçiləndirmək istəyirik". Belə bir fəaliyyət programı ilə meydana çıxməq ona görə vacib idi ki, o dövrdə, ele əldindən özündə də bir səra qəzet və xəbər portalları tənriq kıldı, onlar kiminsə siyasi tribunasına çevrilişdir, kimlərləsə haqq-hesab çürütməkdir, kimlərinə sıfarişlərinə yerinə yetirməkdir. Belə bir şəraitdə müstəqil qəzet kimi meydana çıxməq, hər kəsden çox Azerbaycan oxucusuna məhəbbətdən doğur, hər şəyden əvvəl Vətən sevgisindən qidalanır. Azerbaycan elmi-filoloji fikir sahəsində obyekti qələmi ilə seçilən professor Alxan Bayramoğlu düz beş il əvvəl bir yazısında qəzətin yenidən nəşre başladığı dövrde "cəmiyyətimizdə hökm sürən siyasi ambisiyalar, qrupbzalıq və əsəssiz iddialar, həmçinin xarici siyasi və pozucu qüvvələrin texribatlılıq cəhdlerinin hełə heç də tamam səngimədiyi bir dövrde "Kaspi"nin program məqaləsində oxucuya

# "KASPI": Azad sözə sahib qəzet modeli



verdiyi vədlərə necə emel etdiyini xüsusi vurgulayırdı: "Kaspi"lər (yeni kollektiv- N.C., C.M.) öz sələflərinin çağrış və yaradıcılıq tövsiyələrinə emel edərək qələmlərini şəxsi ambisiyalar, qrup mənafələri mövqeyindən yox, milli mənafə baxımından, necə deyərlər, məhz ürkəklərinin qanı ile işlətdilər".

Bu gün "Kaspi"nin 1999-2010-ci il nömrələrinə ötərən nəzər salmaq belə kifayətdir ki, bu qəzətin milli maraqlara, ictimai marağa xidmət kimi müqəddəs bir journalist missiyasına necə sədəqətli olduğunu şahidlilik edək. Qəzətin təsisçisi Sona xanım Vəliyeva yeni "Kaspi"nin fəaliyyətindən bəhs edərək deyir: "Kaspi" qəzeti media aləminə öz gəlisi ilə əsas məqsəd kimi klassik səlefinin enənlərinə sadiq qalaraq, milli bərə qəzət olmağı (kursiv bizimdir - N.C., C.M.), diger tərəfdən Qərb mətbuatının inkişaf prinsiplərindən bəhrənərək, daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına məqsəd qoydu. Söz, mətbuat azadlığının gətirdiyi azad fikirliliyin ölçü-biçimini düzgün dərk etdi". Və həqiqətən də, "Kaspi" qəzeti,

onun təsisçisinin dediyi kimi, hər zaman "yüksek media etikasına daim sadıq qalmışdır. Şəxslərin təhqiqirə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istər müeyyən sahələrə dair yetkili şəxslərin şərəf və ləyaqətini qorumaq baxımından lazımı məqamlarda balanslı mövqə nümayiş etdirmiştir. Qəzət sələflərinin iş metodikası və məqsədine sadiq qalaraq millətin, xalqın mənafeyini əks etdiren fəaliyyət mövqeyini göstərdi. Xalqın, millətin qəzəti olduğunu sübut etdi. Qəzət heç bir siyasi partiyanın və siyasi qurumun təsiri nə düşməyərək tam müstəqil qəzət kimi cəmiyyətdə nüfuz qazandı" (kursiv bizimdir - N.C., C.M.).

### ÜMUMMİLLİ QƏZET TİPOLOGİYASINA DOĞRU İRƏLİLƏMƏKDƏDİR

Diqqəti oxucu yəqin hiss etməmiş deyil ki, biz səitatlarda millət, xalq, ümummilli kimi sözlərə bağlı cümlə və ifadələri qədən kursivlə təqdim edirik. Çünkü həqiqətən də yeni "Kaspi" fe-



liyyətinin bütün məqamlarında milliliyi, jurnalist vətəndaşlığını, Vətən sevgisini, klassikaya dərin hörmətini daim göstərməkdədir. Bütün bunlar da ona aparır ki, "Kaspi" bu gün Azerbaycan media mühiti üçün çox vacib bir tipoloji xarakter-ümməkli qəzət tipologiyasına doğru irəliləməkdir. "Hadisələrlə zəngin tarix, böyük şəxsiyyətlərin tale yolları, həyat amalları və bu amalların məfkuru məktəbi" kimi qiymətləndirilən klassik "Kaspi"nın bugünkü səhifə-rubrikalarına nəzər salsaq, onun ümummilli qəzət xarakterine uyğunluğuna şübhə yeri qalmayacaq. Bu səhifə-rubrikaların heç də hamisini ifadə etməyen bəzi nümunələri: "Gündəm"- günün içində doğan və ictimai maraqla kəsb edən hadisələrin iki səhifəlik təqdimi; "Təfsilat"- müasir, qəzətçiliyin onlayn jurnalistikası qarşısında durusunu təmin edən analitik materiallar; "Gənclik"- zamanın dinamik yaradıcılıq düşüncəsini özündə daşıyan cavan nəslin həyatı, "Müsahibə"- günün aktual problemlərinə cavabdeh və bələd adamların hadisə və fakt haqqında düşüncələri (Qəzət özünün hər nömrəsində müasir jurnalistikinin ən işək janrı olan müsahibəyə ayrıca səhifə həsr edir); "Rakurs"- ictimai reyde yeri olan bir kəsin hadisəyə baxışı; "Yaddaş", "Anım" - Vətən və millət yolunda xidmətləri olan ictimai, dövlət xadimlərinin, sənət adamlarının portret cizgiləri... Əlbəttə, bu rubrika-səhifələri saymaqla bitmir. Məsələn, qəzət özünün "Ölkə", "Region", "Dünya" səhifə - rubrikalarında, adından da göründüyü kimi, ölkədən dünyaya keçid xətti ilə hadisələrin geniş rezonansına diqqət çəkir. "Aktual", "Ədəbi mühit", "Mədəniyyət", "Tarix", "Təhsil", "Sərbəst", "Bələdçi", "Media", "Təqnid" və s. kimi digər səhifə - rubrikalarда çox müxtəlif spektrli mövzularla cəmiyyətin, demək olar ki, bütün təbəqələrinin, çoxçəsidi oxucu auditoriyasının maraşını təmin edir.

"Kaspi" media sistemində bugünkü qəzət qurumunun düşdüyü çətin vəziyyəti yüksək peşəkarlıqla dəf edə bilir. Bu çətinlik qəzətin bir informasiya formatı kimi onlayn media sistemi qarşısında gözlənilən və coxlarının proqnozlaşdırıldığı təslimcilik ehtimal ilə bağlıdır. Bir sıra nəzəriyyəçilər qəzətin elektron informasiya vasitələri qarşısında yaxın gələcəkdə durus getirə bilməyəcəyi haqqında bədbin fikirlər söyleməkdədir. Lakin təcrübə sübut etməkdədir ki, hər şey peşəkarlıqdan asılıdır. Məsələn, ağrı qəzət kollektivi jurnalist peşəkarlığının yararlı məqamlarını işə salmaqla öz mövqeyini dəha da möhkəmləndirməkdədir. "Kaspi" qəzeti dünya qəzətçiliyin özündən doğrulmuş "qəzətə qəzət", "qəzətə eləvelər" formatlarından bu gün yüksək peşəkarlıqla istifadə edərək, geniş oxucu auditoriyasına həm də bu formatda ünvanlanır.

### BU SƏHİFLƏRDƏ BÜTÜN BƏDİİ SÖZ DÜNYASI BİRLƏŞİR

Həmin sırada "Kaspi"yə "Ədəbiyyat" eləveləri son dərəcə önemli olub, ünvanlandığı oxucusunu Azerbaycan və dünyadı ədəbiyyatının klassik və müasir nümunələri ilə maarifləndirərək, onun bədii-estetik terbiyəsinin mükəmmələşməsinə xidmət missiyasını yerinə yetirir. Müasir informasiya texnologiyasının sürətli inkişafı bədii ədəbiyyat oxunuşuna təkcə biddə deyil, bütövlükdə dünyada bir manə rol oynamaqdadır. Belə bir şəraitdə min illərdən bəri insanı kamilleşdirən, estetik ideallar aşılıyan ədəbiyyatı texnologiyaya təslim etmək olarmı? "Kaspi" qəzeti özünün "Ədəbiyyat" eləveləri ilə bu təslimciliyə "yox" deyir və bədii sözün əzli-əbədi missiyasının əvəzolunmazlığını sübut edir. "Ədəbiyyat" eləvelərinin tematikası, qaldırıldığı problemlər, sözün qədir-qiyəmet ölçülərinə diqqəti ilə müasir oxucunu bir daha bədii söz döşəyinə qaytarır. "Ədəbiyyat" eləveləsi bu gün çələbə təkənən qrafoman "əsərlərən" çox uzaq dayanır. "Ələvə"nin ilk səhifəsinin daimi şüarı belə bir kateqorik sətirdən ibarətdir:

*Davamı səhifə 6-də*

**Əvvəli səhifə 5-də**

"Biz imzaları yox, əsərləri dərc edirik". Əlbət, bu şürə zəif yazıçıya, zəif şairə tutarlı bir mesajdır - yəni ki, sən öz imzana, yalancı populyarlığına deyil, əsərinin bədii-estetik dəyerinə güvənə bilərsən! Və qəzətin bu "xəbərdarlığı" öz behrəsini verməkdədir. "Ədəbiyyat" əlavəsi ister Azərbaycan, dünya ədəbiyyatından, ister klassikadan, isterse de müasirlərdən dərc etdiyi əsərlərin sənətkarlıq xüsusiyyətinə ayrıca diqqət yetirir və bəlkə bu əlavələr öz elit səviyyəsinə, xüsusi keyfiyyətinə görə bir tərəfdən təsisiçiye və baş redaktora borcludursa, digər tərəfdən bu gen-bol şəhifələrə məsuliyyət daşıyan Fərid Hüseynliyə borcludur. "Kaspı" öz fəaliyyətində əməkdaş seçiminiə və bu əməkdaşın peşkarlıq səviyyəsinə çox diqqət yetirən qəzetdir. Burda hər kəs öz yerindədir. Fərid Hüseynin "Ədəbiyyat" əlavələri ona görə qiymətlidir ki, bu əməkdaş sözü duyan, onu görməyi bacaran, bu seçimdə heç bir güzəştə getməyən bir yaradıcı şəxsiyyətdir. Fərid Hüseyn özü müasir ədəbi-bədii aləmdə bir esseist kimi, filosof yazıçı və poetik düşüncə sahibi kimi məlum adımdır.

Biz indi "Kaspi"nin "Ədəbiyyat" əlavələri olan nömrələrini vərəqləyirik və qarşımıza çıxan yazı nümunelərinə diqqət edirik: "Yazar neçə yetişsin?" - bu sual ədəbiyyatın yaşı qədər aktualdır və bu aktual suala tənqidçi Elnara Akimova, yazıçı Kenan Hacı, Günel Eyvazlı, Səxavət Sahil çox müstəqil düşüncəli, həm də çox ağlabatan cavabları ilə gənc yaradıcı qüvvələrə təlim mesajları verirlər (13 avqust 2016). Biz elə həmin əlavədə Kamran Nəzirlinin "Şopenin sonatası" adlı hekayesini oxuyurq və bu yazıcıının bedii üslubunun mükəmməlliyini sox bəyənirik. Bu əlavələrdə biz Vəfa Mürsəlqızını, Azad Müzəffərlini, Çinarə Ömrayı, Xanım Aydınqızını, Gülnarə Sadiqı və onlarca digər yazılıçı və sairin venidən kəşf edirik

"Ədəbiyyat" əlavələrinin mövzu diapazonunu müəyyən etmək üçün onların çoxşəngli rubrikalarına diqqət edək: "Tərcümə", "Cənubi Azərbaycan", "Araşdırma", "Fikir", "Rəmz", "Şənət", "Şəxsiyyət", "Yubiley", "Poeziya", "Nəşr", "Sərbəst", "Memuar", "Əruz", "Müzikə", "Esse", "Müsahibə", "Söz", "Təhlil", "Dünya ədəbiyyatı" "Ədəbiyyat" və s. Bu rubrikaların hər biri əlavələrin işlək sehifeləridir və bu sehifelərdə bütöv bədii söz dünyası birləşir. Dünya ədəbiyyatının F.Dostoyevski, M.Svetayeva, A.Axmatova, L.Tolstoy, Qumilyov, Şəhriyar, Bob Dilan, Oljas Süleymenov və başqa onlarca belli söz ustaları bu əlavələrin personajlarıdır.

"Ədəbiyyat" əlavələrinin çox maraqlı mövzularından biri dünya ədəbiyyatının təninizmiş klassikləri və müasirləri, o cümlədən Nobelçilər silsiləsindən olan şəhərkarlar haqqında "daycest" formatını xatırladan səhifələrdə təqdim olunan tərcümə materiallarıdır. Belə yazıları dünyanın önemli mətbuat orqanlarından ingilis, rus, fransız, ispan dillərindən səviyyəli tərcümə əməkdaşları ortaya qoyurlar. Bu səhifələrdə Xanım Aydının, Tərəne Məhərəmovanın, Afaq Şıxlının, Ağaddın Babayevin, Elcan Salmanqızının, Sevil Gültənin, Nurgülün və digərlərinin səriştəli, səviyyəli tərcümələri Azərbaycan oxucusunu dünya ədəbi mühitinin tanınmış simaları ilə tanış edir.

# "GƏNCLİK QƏZETİ" BÜTÜV BİR MƏKTƏBDİR

"Kaspi"nin "Qəzetdə qəzət" formatında "Gənclik qəzəti" oxocular - xüsusilə gənclər tərəfindən məhəbbətlə qarşılanır. Çünkü bu əlavələrdə müasir gənclik həyatı, cavanların problemləri, bu problemlərin aradan qaldırılması yolları, karyeraya gedən pillələr, ailə-məsiş məsələləri, təhsil və tərbiyə istiqaməti, gəncliyin düşüncələri, yeni texnologiya və yeni həyat kimi mövzular yer alır. "Gənclik qəzəti"nin səhifə-rubrikalarına diqqət edək: "Uğur hekayesi", "Polemika", "Reportaj", "Mənim nəvəm", "Keçmişdəki mən", "Peşəkar", "Portret", "Sərbəst", "Araşdırma", "İncəsənet", "İstedad", "Alim" və s. Bu rubrika-səhifələrin

# **“KASPI”: Azad sözə sahib qəzət modeli**



hər birində təqdim olunan materiallar gənclik həyatının çox aktual problemləri olub, onu hazırlayan jurnalistlərin yaradıcılıq faktları kimidəyərlidir. Xüsusilə "Uğur hekayəsi" gəncliyə uğurlu həyat nümunələrinin necə meydana gəldiyini, karyeranın hansı baryerləri aşmali olduğunu göstərir və həm də bütün bunlar çox maraqlı ədəbi-publisistik bir üslubda təqdim olunur. Əger "Uğur hekayəsi" hansısa bir müasir gəncin həyat qələbəsinin ifadəsidirse, "Keçmişdəki mən" bu uğurlardan keçib də özünü qurmış, artıq təcrübə sahibi olmuş nümunəvi insanın təleyini nağıl edir ki, birinci də, ikinci də gənclərə həyat dərsi təsiri bağışlayır.

Bu yazılar sırasında müsahibeleri xüsusi qeyd etmek olar. Çünkü "Kaspî"çilər müsahibə mövzusunu və müsahibi çox uğurlu seçimləri ilə fərqlənirlər. Lalə Musaqızının "Uğur hekayəsi" rubrikası altında apardığı müsahibeler çox uğurlu alınır. Xeyale Rəsin, Aygün Əzizin, Şəbnəm Mehdizadənin Tərənnə M-



hərəmovanın müsahibələri janrıñ tələbləri  
nə cavab vermək, obyektiv, qərəzsiz, infor-  
masiya zənginliyi baxımından ustalıqla iş-  
lənmis materiallardır.

"Gençlik qəzeti" bütöv bir məktəbdir. Bu məktəbin bütün detalları insana, xüsusi cavanlara uğurlu həyatı necə qurmağın mire bir sirrini öyrədir. Bu qəzet, sözün müstəqim mənasında, mükəmməl bir həyat dərsliyi ki mi birbaşa maarifçilik işi göstərməkla, jurnal listikanın üç böyük funksiyasından birini maarifçilik işini uğurla verine vətirmekdədir.

**"TEATR" BURAXILIŞLARI  
MAARİFÇİLİK FUNKSIYASIN  
YERİNƏ YETİRİR**

"Kaspi" qəzetçiliyin müasir formatlarının həyata keçirmək işində sənetin teatr kimçox maraqlı bir sahəsinə də xüsusü səhifələr həsr edir. Həftədə bir dəfə azı dörd səhifə həcmində oxucuya təqdim olunan "Teatr buraxılıclar" mütəsət drama



turgiyanın uğurlarını, yeni tamaşalar, peşəkar aktyor həyatı, teatr repertuarları kimi məraqlı mövzuları ortaya qoyur. Ayrıca qeyd edək ki, bu yazınlarda jurnalıstin teatr sənəti, təkcə Azərbaycan mühitində deyil, beynəlxalq teatr mühitində baş verən yeniliklərə dərindən bələdliyi bizi çox razı salır. Biz bu məqamda yene də jurnalıst-teatrşunas Xəyalə Rəisin peşəkar fəaliyyətini xüsusi qeyd etmək istərdik. Xəyalənin ayrı-ayrı aktyorlarım sənətkarlığına həsr etdiyi portret yazıları onun bu sahəni mükemmel bildiyinin göstəricisidir. Əməkdar inceşənət xadimi, professor Aydin Talibzadənin, jurnalıst-teatrşunaslar Nigar Pirimovanın, Niyaz Cəfərovun, Aygün Süleymanovanın teatr, kino kimi mürəkkəb sənət dünyası barede yazıları tamaşalarlardan uzaqlaşmaq prosesi yaşayan müasir gənclərimizi sənət dünyasına qaytarmaqla, bu sahədə möhtəşəm maarifçilik funksiyasını yerinə yetirir.

## **YETƏR Kİ, REDAKSİYA KOLLEKTİVİNİN YARADICILIQ PRİNSİPLƏRİ JURNALİSTİKANIN MÜASİR TƏLƏBLƏRİNƏ UYGUNLASSIN**

"Kaspi" qəzetiinin tematikası ve ayrı-ayrı əlavələri, xüsusi buraxılışları, tematik sehifeləri qəzetçilik işinin müasir tələblərindən doğan bir fakt kimi Azərbaycan jurnalistikasında, media mühitində xeyli dərəcədə yeni təcrübə faktıdır. Əlbəttə, onlayn jurnalistikası qarşısında nəinki təslim olmaq, həle bir az da irəli getmək çox mümkündür. Yeter ki, redaksiya kollektivinin yaradıcılıq prinsipləri jurnalistikən müasir tələblərinə uyğunlaşan, bu tələbləri hiss edən peşəkarlıq səviyyəsinə yüksəlsin. "Kaspi" qəzeti yenidən nəşr başlığı ilə çağının öz etrafına müasirliyin vacib kriteriyalarına söykənən peşəkar jurnalistlər topladı.

Bu qəzətin informasiya siyasetinin, tipoloji xarakterinin formallaşması, əlbəttə, xeyli dərəcədə onun əvvəlki redaktoru Natiq Məmmədlinin və hazırkı redaktoru, əməkdar jurnalist, İlham Quliyevin fəaliyyəti ilə bağlıdır. İlham Quliyev yeni "Kasıp" meydana çıxan gündən onun fəal müxbiri kimi işə başlamış, burada şöba müdürü, baş redaktor müavini, baş redaktor səviyyəsinə yüksəlmisdir.

"Kaspi"nin Rufik İsmayılov, Lale Musaqızı, Azər Nuriyev, Tərane Məhərrəmli, Məğrur Əli Polad kimi peşəkar jurnalistləri var. Azərbaycanın tanınmış elm, sənət adamları bu qəzətin feal müəllifləridir. Anar, Elçin, Fikrət Qoca kimi ünlü yazıçı və şairlər, Aydin Kazımzadə, Rahid Ulusel, Fəxrəddin Salim kimi tanınmış imzalar "Kaspi"nin müəllifləri sırasındadırlar.

"Kaspi"nin yazarları sırasında bize çok doğma olan iki jurnalist xanım da var: Flora Xəlilzadə ve Qərənfil Dünyaminqizi. Əməkdar jurnalist Flora Xəlilzadə Azərbaycan jurnalistikasında özünməxsus üslubu olan bir jurnalistdir. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən bu günə kimi yüksək peşəkarlıq nümunəsi olan fəaliyyəti ile oxucuların rəğbetini qazanmışdır. Əvvəller müxtəlif qəzetlərdə çalışmış Flora xanım bu gün İctimai televiziyadakı fəaliyyəti ilə "Kaspi"dəki müəlliflik fəaliyyətini birləşdirən məhsuldar bir jurnalistdir. Qərənfil Dünyaminqizi Bakı Dövlət Universiteti Metbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti, Əməkdar jurnalistdir. O, "Kaspi" qəzetiндe klassik milli mətbuatımızın bu gün de örnek olan ənənələrinin ortaya çıxarılması, klassik publisistlərimizین yaradıcılıq yolları ətrafında maraqlı yazıları ilə tədqiqatçılıq işi görməkdir. O, hem də Jurnalistica fakültəsinin tələbələri ilə "Kaspi" arasında yaradıcılıq körpüsü rolunu yerinə yetirməkdədir.

Mərkəzdən.  
Yüz otuz beş ilin "Kaspi"si bu gün özünən müstəqil, azad sözə sahib önemli dövrünü yaşamaqdır və xalqa, Vətəne xidmət yolunda böyük bir media təcrübəsi ki-mi örnek rolunu oynamışdır.

Nizami Cəfərov,  
AMEA-nın müxbir üzvü,  
filologiya üzrə elmlər doktoru,  
professor;  
Cahangir Məmmədli,  
Filologiya üzrə elmlər doktoru,  
professor;